



Əbülfət MƏDƏTOĞLU
madatoglu@mail.ru

RAFIQ YUSİFOĞLU VƏ ONUN "NAĞİL QAPISI"

Hər bir kitab haqqında oxucu söyü təbii ki, təkcə təbliğ deyil, həm də bu kitaba oxucu münasibətidir, oxucu diqqətidir. Yəni nəyinsə barəsində danışırsansa, deməli, ən azından onun barəsində bilgili var, məlumatlısan. Məlumatlı olmaq isə həm özünün zənginliyindir, həm də oxudğun kitabdan mənim sədiyinin səndə yaratdığı əlavə bilgi deməkdir. Bax, bir az fikir qarışıqlığı kimi görünsə də, amma tam bir aydınlıq yaratmaq və o aydınlığın içərisindəki bütün çalarları, bütün cizgiləri görmək namə bir az özünə əziyyət vermək, bir az sözün qatlarına işiq salmaq gərək olur. Onu bacaranda təbii ki, oxuduğunun mahiyyəti də ortaya çıxır və anlayırsan ki, sərf etdiyin zaman kəsiyi səni mükafatlandırıb, səni sevindirib...

Adətən hər bir kitabını maraqla qarşıladığım və bir az da yaş, ədəbi nəsil baxımından özümə doğma bildiyim professor, ədəbiyyatşunas alim, həm də kifayət qədər oturuşmuş şair Rafiq Yusifoğlu mənim üçün sözün bütün məziiyyətlərini oxucuya çatdırmaq, oxucuya sevdirmək qüdrətində olan bir söz yaradıcısıdır. Yəni həqiqi mənada Rafiq Yusifoğlu sözü yaradır, onun bütün moderini, bütün cismini əzaləri ilə birlikdə elə ifadə edir ki, oxucu həm sözü görür, həm sözə toxunur, həm də sözlə həmsöhbət olur. Bu da zənnimcə Rafiq Yusifoğlunun sözə təkcə sevgisindən yox, həm də sözə özünü həsr etməsindən irəli gəlir.

Şair dostumun sonuncu kitabı adı "Nağıl qapısı"dır. Bu kitabda onun uşaqlar üçün yazdığı yeni şeirləri toplanıbdır. Bir neçə fəsildən ibarət olan bu kitabda bir uşaq dünyası özünü ifadə edə bılıb. İstər kiçik şeirlərdə, istər poemə-nağıllarda Rafiq Yusifoğlu obradı desəm, özü də "uşaqlaşılıb, məsumlaşılıb".

Onların dünyasının təkcə şahidinə yox, həm də dünyani ifadə edən hazırlıca, necə deyərlər, dilli-dilavər uşağa چevrilib.

Ona görə də şeirləri, poemə-nağılları oxuyanda sənə elə gəlir ki, bunları əvvəldə vurğuladığım kimi ağılli, düşüncəli, dərrakəli və həm də hazırlıca vəb bir uşaq sənə söyleyir. Bax, şairin də ustalığı, söz yaratmaq qüdrəti burdan qaynaqlanır. O, uşaqların iç dünyasını görür. Üstəlik, o iç dünyaya özünün uşaqlara olan arzusunu da, sevgisini də naxışlayıb. Məsələn:

Dənizə bax, dənizə,
Dalğalar elə bil ki,
Ağ bayraqdı əlində.
Dəniz yaman hirsənib,
Nərə çekir, bəs demir.
Ağ bayraq qaldırsa da,
Təslim olmaq istəmir.

Bu şeirdəki dəniz mənzərəsini gözünüzün önünə gətirə bildinizmi? Dalğaların şahə qalxdığını gördünüz mü? Təbii ki, bunlar həqiqətən göz önünə gəlir və görünür. Bax, elə qələmin pəşəkarlığı, qələmin qüdrəti buraya çıxır. Və yaxud:

- Ağacların budağını
Bəzəyibdi yenə bahar.
Əncir niyə çiçəkləmir,
Heç çiçəksiz barmı olar?
- Niyə olmur, meyvəyə bax,
Gözə dəyir orda-burda.
Budaqlara yarpaqla bir
Bəhər qonub yaşıl, xırda.
- Çiçəksiz bar olmaz axı,
Yaxşı-yaxşı düşün barı.
- Öz içində çiçəkləyir,
Yəqin əncir ağacları.

Bax, bu şeirin özü uşaqların maraqlı dünyasının obrazlı ifadəsidi. Çünkü əncir ağacının çiçəyini görmək mənə elə gəlir ki, kiməsə müəssər olmayıb. Olmayan bir şey haqqında uşaqda təsəvvür yaratmaq və onu da o qədər sadə bir formada ifadə etmək nəhayət, dediyinə uşağı inandırmaq... Təbii ki, bütün bunlar hər bir qələm adamına nəsib olmur. Bunu etmək üçün qələm adamının özünün də bilgisi, məlumatı, təbiətlə teması yetərinə olmalıdır. Özü bilməlidir ki, başqasına da öyrədə bilsin. O anlamda Rafiq Yusifoğlunun müraciət etdiyi, daha doğrusu, uşaqların qarşısına çıxardığı bütün mövzularда bilgi və səmimiyyət əsas yeri tutur. Yəni şeirlər uşaqların dərc edə biləcəyi bir səmimiyyətə təqdim olunur, ikinisi, həmin mövzuların hamısı reallığa, bilgiyə söykənir.

Şairin kitabda toplanmış şeirlərini oxuduqca bəzən adam hissə qapılır. Özünün də xəbəri olmadan həmin o uşaq dünyasının bir üzvüne çevirilir. Və uşaqlığın xatirələri, uşaqlığın bir-birindən gözəl anları səni də elə bir not üzərində kökləyir ki, sən də həmin o uşaqlar kimi məşənin ağacların şəhəri olduğuna inanırsan.

**Hər ağacın qarşısında
Ehtiramla ayaq saxla.
Burda nə qədər ağac var,
Qurtararmı sanamaqla!?**

**Qəlbimizə fərəh doğur,
Uzandıqca meşə yolu.
Şəhərin adamı çoxdu,
Məşənin ağacı, kolu.**

**Biz məşəyə gedən zaman
Bir günəşli səhər idi.
Oğlum dedi:
- Yəqin meşə
Ağacların şəhəridi...**

Həqiqətən də hərdən ucu-bucağı görünməyən və qollarını açıb qucaqlamaq istədiyin, barmağını uzadıb saymağa çalışdığını ağacların sayı-hesabı səni həm çasdırır, həm təccübəndirir, həm də məşənin şəhər olduğuna (axı şəhərdə də evləri saymaq uşaqların gücündə deyil və onları heyətləndirir - M.) inanırsan.


Rafiq Yusifoğlunun uşaqlar üçün yazdığı bütün şeirlərində mövzu bolluğu var. Yəni o, uşaqlara daşı da, ağacı da, heyvanat aləmini də, çayı da, dənizi də, çeşməni də, hətta buludu da, yağışı da və bütövlükde təbiəti və coğrafiyanı da o qədər ustalıqla təqdim edir

ki, uşaqlar canlı təbiətlə temas qura bilirlər.

Və onlar təbiətin bu qədər zənginliyi qarşısında həm təccübənlər, həm də bu təccübün içərisində bir sevinc də yaşıyırlar.

**Anqut yaman sevinir,
Salamat çıxıb qışdan.
Yuva qurub özünə,
Su otundan, qamışdan.**

**O yuvanı tap görüm
Tələsmə, düşün bir az.
Anqut kolda, ağacda,
Torpaqda yuva qurmaz.**



**Axtarıram, gəzirəm
Mən onu bir həftədir.
Yuvası bu gün burda,
Sabah o tərəfdədi.**

**Gəzəyəndi bu yuva
Qoşulur əsən yerə.
Üzür belədən elə,
Üzür elədən belə...**

Və yaxud:

**Bizi qonaq çağırıb
Evinə Beken dayı.
Ürəyi ovsunlayır
Dost sovqatı, dost payı.**

**Sevincindən uçur o
Yer də tapmir özünə.
Qəlbə tək süfrəsi də
Açıqdı dost üzünə.**

**Xəmir yayılır sonra
Doğranır yarpaq-yarpaq.
Üstünə ət döşənib,
Ətrinə, dadına bax?!**

**Hey buglanır ortada
Süfrə şahı - beşbarmaq.
Çəngələ nə ehtiyac,
Əgər varsa beşbarmaq?**

**Deyib gülür dostumuz,
Di durmayın, tələsin!
Beşbarmaqla tiğlanır
Bir anda ət təpəsi.**

Gülür:

- Bizdə məsəl var
Qulaq asın diqqətlə.
"Qazaxla canavarı
Doydurmaq olmaz ətlə".

**Zarafat-zarafata
Qoşulur, üzlər gülür.
Yan otaqdan tanburun
Qəlb açan səsi gəlir...**

Bu şeirdə söhbət dost, qardaş bir xalqın adət-ənənəsindən, onların süfre mədəniyyətindən gedir. Və deməli, şeir diliyle şair öz oxucusunu Qazax xalqının məişəti ilə də tanış edir. Sadə, amma uşağı inandırıa biləcək misralar göz öünüə ev sahibini də, onu açıdıği süfrəni də, həmin musiqi alətini gətirmək imkanı verir. Bax elə əvvəldə vurğuladığım kimi, bütün bunlar Rafiq Yusifoğlunun sözə işləmək bacarığını, uşaq dünyasının tələblərini, istəklərini ifadə etmə məhərətini göstərir.

Mən dostumun "Nağıl qapısı" kitabı ni təkcə özüm üçün yox, həm də nəvələrim üçün oxuyanda onların gözlərini necə heyrətlə açıqlarını, mənə necə maraqla qulaq asdıqlarını diqqətdən yayındırmadım. Hiss etdim ki, bu uşaqlar şairin nağıl dilinə artıq hardasa aludə olublar. Və elə hesab edirlər ki, onlara kitabdan oxuduqlarımı mən özüm danışıram, onlarla mən həmsöhbətəm. Deməli, bu da onu göstərir ki, Rafiq Yusifoğlu istəyinə çatıb, oxucusunu inandırmayı bacarıbdı. Bax, bütün bunlara görə, mən həm bir oxucu, həm də bir dost kimi sevinir və Rafiq Yusifoğlunu təbrik etməyi ürəyimden keçirirəm. Ümumiyyətlə, kitabda bütün şeir və poemalar öz rəngarəngliyilə, xüsusən də uşaqların maraqla seyr etdikləri cizgi filmlərindəki kimi ovqat yaratmaq əslubuya çox təqdirəlayıqdır, çox uğurludur. Məsələn:

**Gör nə tapıb gətirib
Evimizə Gülüzə:
Quşu uçmuş yuvadı
Gilizə bax, gilizə.**

**İçindəki qurğuşun
Hara gedib? uy, uy, uy!
Görəsən hansı quşun
Sinəsində uyuyur?**

**"Bu yuvadan uçan quş"
Axı kimə gərekdi?
O gilizin içinde
Balaca bir gül əkdim.**

**Giliz güldana döndü
Güllə gül olub bitdi.
Uşaqların üzündən
Kədər buludu itdi.**

Zənnimcə, bu şeirdəki bütün məzərəni şərh etməye ehtiyac yoxdur. Yalnız gilizin ölüm daşıyıcılarından güldana əvvəlməsini izah etmək, özü də bu səviyyədə çatdırmaq artıq şair uğurudur. Ona görə də ugurlar bol olsun, Rafiq Yusifoğlu! - deyirəm.